



Besti Ourbanova
Bakı Dövlət Universiteti
Filologiya fakültəsinin
magistratura məzunu

İki qardaş elin iki böyük şəxsiyyəti. Bir tərəfdə Özbəkistan yurdunun bağlarından qopub şeirləri ile bizi məst edən Haqq aşığı Babarəhim Məşrəb, digər tərəfdə isə Azərbaycan yurdunun milli aşiq poeziyası tarixində böyük mövqə sahibi Haqq aşığı Aşıq Ələsgər. Məşrəb və Ələsgərin ölməz ruhu sankı şeirlərindəki latif, ince, zərif, mənali və dərin çalarlar altında qəlbimizə nəqş olunmuşdur. Eşq əhlinin iki böyük siması gözəlliklərə vurğun olduqlarını şeirləri vasitəsilə bize izhər etmişlər. Onların eşqə, məhəbbətə və gözəlliye olan heyranlığı daimi səciyyə daşımış, ömür yollarının son məqamınadək bu ülvə hissələr pak qəlbərini bir anlıq belə tərk etməmişdir.

Şərqiñ bir sıra ustadlarının poeziya xəzinəsindən agah olan Məşrəb və Ələsgər yaradıcılığında təsəvvüf özünü ciddi şəkildə əks etdirir. Məşrəbin qəzellərində təsəvvüf elementləri nə qədər bariz, açıq-aşkar özünü təqdim edir, Ələsgər qoşmalarında bu çalarlar sətiraltı məna daxilində özünü göstərir. Hər iki ustadın nəzərdən keçirdiyimiz poetik nümunələri biza bunu deməyə əsas verir ki, onlarda "gözəlin tərənnümü real həyatdan başlayır və bir şeirin mətni çərçivəsində Tanrı səviyyəsine yüksəlir" (1, s. 289). Çünkü təsəvvüf əhlinin nümayəndəsi olmaq haqqını qazanmaq üçün maddi dünyadakı piyaledən eşq meyini doyuncu içib sərxaş olmaq lazımdır, yalnız bu mərhələdən keçən şəxs mənəvi eşqə gedən yoluñ yolcusu, yəni salikli ola bilər.

Məşrəblə Ələsgəri birləşdirən ortaq məsələlərdən ən başlıcası, canan həsrətini çəkmələridir. Canandan qopub fani dünyaya gələn bu iki can daim cananın həsrəti ilə yanmış, vüsal diləmişdir. Misralarındaki dərinliyə vardığda anlayıraq ki, Məşrəb də, Ələsgər də bilir ki, bu verilən canların canana qovuşması üçün maddi dünyadan çılesini çəkən aşiq məşqəsində Allahın təkliyi, vahidliyini, insandakı varlığını mütləq şəkildə dərk etməlidir. Fikrimizi aşağıdakı nümunələrə əsaslanaraq daha da konkretləşdirə bilərik:

Məşrəb:
*İbdətninq qiyomi poygohing xonai Ka`bam,
İzing ul ostoni oly uzra takyah-*
gohimdur. (2, s. 139)

Aşıq Ələsgər:
*Güləbətin qayı ter sinən üstə,
Nə gözəl yaraşır, qız, köynəyinə.
Sinən Kəbə, köynək Kəbə örtüyü,
İzin versən, sürətən üz köynəyinə.*
(3, s. 58)

**rəbg`a tushubdur,
Parvona sıfat kuydi parizod
eshigingda (2, s. 5).**

Aşıq Ələsgər:
**Adım Ələsgərdir, Gökçə mahalim,
Dolanım başına, mən dərdin alım,
Hüsünən şölesinə xəstə xəyalım
Pərvanədi, şəmistanlar dolanır**
(3, s. 40)

Məşrəb Kəbə otağı kimi ibadətin zirvəsinin məşuqənin ayağının altı olduğunu qeyd edir. Ələsgər isə əbəs yerə məşuqənun sinəsini Kəbəyə, köynəyini isə Kəbə örtüyünə bənzətmir. Hər iki qüdrəti sənətkar sanki sevgilisine səslənir və deməyə çalışır ki: "Ey canan, sən mənim üçün Kəbə kimi müqəddəssən, hətta ondan da ötesən, sənə olan məhəbbətim isə səmimidir, alıdır, pakdır". Allahın evi adlandırılın Kəbəni dolayı yolla sevgilinin üzərinə köçürən hər iki şair

içim, ruhum, dünyamda şəriət də, təriqət də, həqiqət də mövcuddur. Bu səbəbdən Tanrı məkanında yox olmalyam, cüzz olaraq o Külliə, əzələ qovuşub itməliyəm. 1 misrası ile mənəvi tekamülün mərhələlərini göstərməyə çalışın Ələsgərə diqqət yetirək: can başqa bir cana aşiq olur, aşiqlik ünvani qazanır. Həyatın, maddi aləmin can ilə canan arasında sədd olduğunu anlayıb, Allahın zikri ilə məşğul olaraq nəfsindəki pisliklərdən uzaqlaşış dərvishlik mərhəlesinə qədəm qoyur. Son mərhələdə fənafilləha yetişib məcənun, yəni dəli olur, heçə gevrilir. İki şairin iki misrasından bizim zənnimizcə çıxan nəticə belə ola bilər: Həqiqət yoluna baş qoyan aşiq ilkin olaraq şəriət mərhəlesin-

ürfani bir yükdür və bu yükü daşımaq həm xoşdur, həm də eziyyətliidir. Ələsgər haqq aşığı kimi öz ilahi aşiqliyinə sonadək sadıq qalır. Ələsgərin üzərinə düşən müqəddəs missiya ürfan dəyərlərini qorumaq və onları itkisiz və zədəsiz bir şəkildə gələcək nəsil-lərə çatdırmaqdən ibarət idi" (8, s. 109). Bu fikirlərə qüvvət olaraq belə bir nəticəyə varırıq ki, Məşrəb də əzəl sultanni olaraq ruhların yaradılış aləmindən mövcud olduğunu söyləyir və Ələsgər kimi Tanrı əzəl gündən tanır, hətta Ələst aləmində "Bəli" deyənlərən biri də odur. Sultan missiyasının sahibi kimi Tanrı informasiyasının daşınması Məşrəb də həvəle edilib.

Məşrəb:

Aşıq Ələsgər və Babarəhim Məşrəbi yaradıcılığında oxşar təsəvvüf çalarları



Allahın nurunun insanda təcəlli tapıldığı oxucuların nəzər-diq-qətinə çatdırmaq istəmişlər. Yəni ki, ey bəşər övladı, ey insan, Tanrı səni varlığını bəyan etməkdən ötrü yaradıb və sən uca Yaradanın nurundan başqa bir şey deyilsən.

Bəzən isə şairlər müxtəlif priomlar, süjetlər ilə şeirlərini zənginləşdirir, eşqərinin çalarlarını fərqli təsvirlərə bəyan etməyə çalışırlar. Əsrlərdən bəri tükənmək bilməyən "Şam və pərvəne" macerası da bu süjetlərdən birini təşkil edir ki, Məşrəb və Ələsgər yaradıcılığından məşhur motiv yan keçməmişdir. Bildiyimiz kimi, "şam ətrafi aydınlatmaq üçün daxilindəki ipin yanması ilə ətraf aləmi işıqlandırır. Pərvəne onun yanına gəlib ətrafında uçaraq dönməye başlayır. Şamın ətrafində fırlanan pərvənə ates ilə sənki oynayır, gah yüksəlir, gah alçılır. Şamın atası də elə bil ki, onu tutmağa çalışır. Gözleri işıqdan başqa heç bir şeyi görməyən pərvəne səbrini də, özünü də itirir. Şamın atasının özünü təslim edən pərvənə canı yanmaqdan çəkinmir və beləcə ölüb gedir" (9, s. 69). Məşrəbin də, Ələsgərin də canı pərvənetək şamın atasında alovlanıb kül olmaqdan qorxmır.

Məşrəb:
Ul husnu jamoling o`ti Mash-



yeri gəlsə, pərvənə kimi məşuqənin camalının şölesinə yanmağa razılıq verir. Bu motivi 3-cü paralellik olaraq Nəsimi qəzelində nümunə ilə göstərə bilərik:

**Yandırram canımı şəminə pəvanətək,
Yanar imiş yar üçün vasil
olan yarına** (5, s. 47).

Eyni məna, mətləb, kontekst Nəsimi//Məşrəb//Ələsgər para-diqmasında yer almışdır.

Məşrəb:
**Shariat ham, tariqat ham, ha-qiqat mendadur mavjud,
Chu sultonı azaldurman ki,
Arshi a`log'a sig'mamdur** (2, s. 124)

Aşıq Ələsgər:
**Adım Ələsgərdi, əslim Gökçəli,
Ələst aləmində demisəm 'bəli'!
Həm aşiqəm, həm dərvişəm, həm dəlī,
Canım gözəllərin yol qurbanıdır** (3, s. 44)

Yuxarıdakı şeirlərdən Məşrəbin birinci misrası, Ələsgərin sənəcə misrasındakı ifadələrin işlənmə yeri, mövqeyi, mexanizminə zənnimizcə, bəsit mövqedə yanaşmamalıq: shariyat/aşıq, tariqat/dərviş, haqiqat/dəli. Məşrəb deyir ki, Mən əzəl sultani olaraq, Allah məkanına sığmırıam, çünki mənim

dən keçir (seyr-ilallah, yəni Allaha yolculuq). Ərəbcə təriq kəlməsi "yol", təriqət "yollar" mənasına gelir, "Allaha çatdırın yol" mənasında istifadə edilir (6, s. 169) Bu məqamda dərvishə çevrilən prosesi baş tutur. Həqiqət mərhələsində ilahi sirlərə aşına olunur, ilahi şərbət içilir, dəliyə çevrilib yox olunur.

Ələsgər ikinci misrada "Ələst aləmində "bəli" dediyini söyləyir. Məşrəbsə, özünü əzəl sultani adlandıır. Gəlin, bu misraların ince mətləblərinə nəzər yetirək. Ələst aləmində deyilən "bəli" misrasının kökündə Quran ayesində Allah-Taalanın buyurduğu "ələstü birebbiküm" cümləsi durur. Ərəb dilindən tərcüməsi "məgər mən sizin Rəbbiniz deyiləmmi?" deməkdir. Yer üzündə ilk bəşər övladı olan Həzərat Adəmin cisminin yaradılışı başa çatmadan əvvəl (ve yaxud sonra) Allah-Taala onun sülbündən (belindən) bütün gələcək övladalarını çıxarmışdır. Sonra Allah onları Öz hüzuruna toplayaraq "Mən sizin Rəbbiniz deyiləmmi" buyurmuş və ruhlar: "Bəli" – deyə cavab vermişlər (7). Hüseyn İsmayılov bu misraya bəlle aydınlıq getirir: "Ələsgər deyir ki, mən Tanrımı yaradılışdan, ruh kimi yarandığı ilk andan tanıyıram. Həmin "yük" Tanrı informasiyasıdır, daşınması Ələsgəre həvalə olunub" (1, s. 289). Ağavverdi Xəlilov isə bu fikirdərdir: "Bu

**Lomakoni shahrida oshiqni
shaydo qıldı ishq,
Anbiyoyu avliyolami huvaydo
qıldı ishq** (2, s. 165).

Aşıq Ələsgər:
**Yüz iyirmi dörd min nəbi gəlibdi,
Cəmi ənbiyanın ədədi sənsən**
(3, s. 26).

Hər iki göstərilən şeir nümunələrində ikinci misralar nəzərimizə xüsusi şəxsiyyətlərə çarpar. Məşrəb eşq sayəsində ənbiya, övliyaların aşkar, bəlli olduğunu, Ələsgər isə, bu bütün ənbiyaalıların (peygəmbər və yaxud nəbi) varlığının miqdardırın Tanrıda bəlli olduğunu deyərək, (külliün cüzdəki əksinə) Vahid Tanrıya nişan verir. İki nümunədə de ənbiya, övliyaların aşkar bəlli olmasına, varlığının Tanrıda, Həqqi Mütləqə mövcudiyət tapdığının şahidi olur. Məşrəb eşqin vasitəçi olduğunu göstərisə, Ələsgər misralarının sakral qatlarda mütləq şəkildə eşq yer verildiyini iddia edə bilərik, çünki "esq" məfhümündən kənarda aşkarlığı, varlığı, vahidliyi, miqdarı izah etmək qeyri-mükündür.

Məşrəb:
**Jahonda topmadım hamdardı,
qoldum notavon yolg`uz,
Saropo g`am savodi ichra
qolmishman nihon yolg`uz** (2, s. 31).

Aşıq Ələsgər:
**Sirr sözüm yadlara aça bilmirəm
Qaldı qiyamətə dağ üreyimdə**
(3, s. 78)

Sonda görürük ki, Məşrəb də, Ələsgər də yalnız qalmış, həmdərdən tapmamışdır. Məşrəb, cananda derdinə şərifik tapmadığından başdan sona qəm içinde itib yalnız qalmışdır. Ələsgər isə sirri aləmə faş ütmək istəmir, çünki Məşrəbin axtardığı dərd ortağını o da tapmir və onu dərk edəcəklərin olmadığını bilir. Elə buna görə də üreyində dağ kimi qalan bu sirri məhsər, qiyamət gününə saxlayır. Bəlkə də həmin gün şeirlərində ilahiyyə, Yaradana olan böyük eşqin ifadəsi ilə Məşrəb və Ələsgər dərd ortağı, həmdərd kimi sırlarını bəyan edəcəklər, çünki artıq eyni amal, əqidə yoldaşları bir-birini tapmış olacaqlar.